


Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "İnsan dənizi" romanı bu günlərdə Güney Azərbaycanda nəşr olunmuşdur. Təbrizin nüfuzlu "ANAS" nəşriyyatında yayınlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirmişdir.

"İnsan dənizi" romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan öncə yazarın eyniadlı romanı tanınmış türkoloq Dr.Böyük Mollayinin fars dilinə çevirisdə Tehrandə (2014) və Zəncanda (2015) kütləvi tirajla yayınlanmışdır. Həmçinin müəllifin "Səhra savaşı" romanı, povest və hekayələrdən ibarət "Heçlik vadisi" kitabı Tehrandə və Təbrizdə əski əlifbada nəşr olunmuşdur. Vaqif Sultanlının dr.İrəc İsmayilla birgə hazırladığı "Güney Azərbaycan nəsi: başlanğıcdan günümüzədək" antologiyası da İranda işıq üzü görmüşdür.

Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi "İnsan dənizi" romanında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq

YAZIÇI VAQIF SULTANLININ "İNSAN DƏNİZİ" ROMANI TƏBRİZDƏ YAYINLANDI



gizli şəkildə ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin mənaviy-

yatına yoluxmuş özgələsmə problemi bədii həllini tapmışdır. Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışmış, bununla da cəmiyyətdən təcrid edilərək yaşamağın mürəkkəb və mümkünsüz olduğunu real, gerçək lövhələrlə yarada bilməmişdir. Romanda, dolayısı ilə sovet siyasi rejimi dönməndə dəyərlər sisteminin dağılması ilə insanların yaşadığı cəmiyyətə uyğunlaşa bilməməsinin gətirdiyi faciələr inandırıcı cizgilərlə canlandırılmışdır.

Azərbaycan oxucularına ilk dəfə 1991-ci ildə təqdim edilən "İnsan dənizi" romanı çeşidli dillərə tərcümə olunaraq Böyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə yayınlanmışdır.